

Taxil yiğimina hazırlıq

(Əvvəli 5-ci sahifədə).

Ən yaxşı haldır ki, hər il ol-
duğu kimi bu il də yanğına
qarşı mübarizə məqsədilə Fövqələde Hallar Nazirliyinin
ve Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi
müşavirəde yay mövsümündə taxil, ot, dənli və texniki
bitkilerin biçini zamanı sahə-
larda baş verə biləcək yanğın
hadisələrinin qarşısının alın-
ması yolları barədə geniş mə-
lumat verilmişdir. Müşavirədə
eyni zamanda qabaqlayıcı
tədbirlərdən--texnikaların saz
saxlanılmasının vacibliyindən
söhbət getmiş və sahələri
yanığın təhlükəsindən mühafizə
etmək üçün işçi qrupu ya-
radılması qərara alınmışdır.

Taxil yiğimi ilə əlaqədar
sahə gözətçiləri arasında da-
nizam-intizam möhkəmləndir-
ilmişdir. Onlar əkin sahələrini
qorumaqla yanaşı, əkinlərin
kənarlarındakı ot və yabanı
bitkili də biçməyə başlamış-
lar. Hazırda işimizin ən çox
hissəsini toxumçuqla məş-

ğul olan təsərrüfatlara yönəltmişik. Rayonda toxumçuqla
məşgül olan təsərrüfatlar hər
il əkinçiləri keyfiyyətli və məhsuldar
toxumla təmin edirlər. Odur ki, ən məhsuldar, keyfiyyətli və rayonlaşdırılmış, toxum sortlarının istehsalına
mütəxəssislərimiz tərəfindən
nəzarət edilir, toxumçuqluq tə-
sərrüfatları bu sahədə fəaliyətlərini artırırlar.

Yiğimla əlaqədar rayon icra hakimiyyətinin yiğincığında
komissiya yaradılıb. Komissiyanın üzvləri taxil sahələrində müntəzəm olmaqla
berabər yiğimin gedişinə
nəzarət edəcək, boş dayanma
hallarına yol verilməyəcək.

Sözsüz ki, dövlətin qayğısı
və dəstəyindən daim bəhrələn-
nən taxilçilərimiz yiğim kam-
paniyasını tez və itkisiz başa
çatdıracaqlar.

Ramil QƏRİBOV,
RİH sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırıl-
ması şöbəsi müdirinin
müavini.

Uşaqlar və zaman

Hər zaman dünyadan xoş
gələcəyini düşünən insanlar
sülhün, əmin-amanlığın,
sakit-firavan həyatın arzusunda
olublar. Onlar hər zaman
mühəribələrə, mühəribələrin
sonunda görünən acı nəticələrə,
terrorlara nifrət bəslə-
miş, bütün bunlara «yox» de-
yərək səslerini ucaitmışlar.
Çünki hər bir vətən övladı in-
kişafın, bütün sahələrdə irəlili-
yilərin arzusunda olmuş,
bunları gördükçə yaşayıb-yar-
atmaq hissələri güclənmişdir.
Dünyada baş verən bütün xo-
şagəlməz hadisələr xoş niy-
yətli hər kəsi sarsıdır, qorxudur,
gələcəyin aparıcı qüvvəsi
olan uşaqlara isə həyatın ən
ağır zərbəsini vurur. Onlar
baş verən bütün mühəribələr,
terrorlər qarşısında çəş-baş
qalırlar. Həyatların ən gözəl
çağlarında--bahar vaxtında
qara-borana, təlatümə rast
gəlirlər. Mühəribə və terrorlər-
dan ən böyük əziyyət çəkən-
də məhz onlar olur. Uşaqlar
bizim gələcəyimizdir. Bir sözlə
Yer kürəsində yaşayan hər
bir uşaq gələcəyin aparıcı,
yaradıcı qüvvəsidir. Bəşəriyət-
in bir arzusu var: «Uşaqların
şəhər həyat sürməsi, qayğı-
sız böyüməsi».

Hal-hazırda dünyadan qay-
nar nöqtələrində uşaqlar
mühəribə və terrorlərin qurba-
nınə çevrilirlər. Taleyi qismə-
tindən sağ qalan körpələr isə

bütün məşəqqətlərin şahidi
olurlar. Həyati dərk etməyən
körpələr bu dünyadan yalnız
belə olduğunu düşünürərlər: tə-
latümlü, mühəribəli. Bu gün
ne yaxşı ki, bütün bu bəd-
bəxtlikləri bizim respublikamızın
kiçik övladları görmür-
lər. Respublikamızda uşaqların
mühafizəsini, qayığını
gücləndirmək məqsədi ilə da-
im yeni proqramlar hazırlanıb
həyata keçirilir. Muzeyə
məktəblilərin, baxca uşaqları-
nın ekskursiyalarını həyata
keçirmək, bacarıqlı uşaqların
səyyar sərgilərini təşkil et-
mək, muzeydə viktorinalar
aparmaq hər bir uşaq üçün
sevindirici, maraqlı və yadda-
qalan olmuşdur. Əl işlərindən,
rəsm əsərlərində ibarət sə-
gilərin tamaşaçısı olmaq özü
bir dünya bəxş edir insana.
Çünki bu əsərlərə baxdıqca
uşaqlarımızın dünyamızı, za-
manımızı necə düşündükləri-
ni, gördüklerini açıq şəkildə
hiss edirsən. Bəli, uşaqları
qorumaq lazımdır və bu hə-
yətin pisliklərini, dəhşətlərini
görməsinə. Həyat davam
edir, zaman irəlileyir, gələcəyə
doğru bir ömrə karvanı gedir.
Bu karvanın yolcularını la-
zımı məkanda, lazımı zaman-
da görək arzusu ilə.

İlhamə Seyidova,
muzeyin kiçik elmi işçisi.

Ölkə rəhbərliyinin uğur-
la apardığı sosial və
iqtisadi siyasetin nəticəsi ola-
raq əldə edilmiş güclü tərəqqi
səviyyəsinin profilaktik istiqā-
məli məqsədi olan əhalinin
sanitariya-epidemioloji sa-
lamatlığının təmin olunmasında
da öz müsbət təsirini gös-
tərməkdədir.

Səhiyyəmizin davamlı inki-
şaf strategiyasının tərkib his-
səsi olan maddi texniki baza-
sının gücləndirilməsi, yolu xucu-
xəstəliklərlə mübarizə sahə-
sində aparılan səmərəli işlər,

muş funksiyalarının bərpasının
mümkün ola bilməsi vəziyyəti
başa düşülür.

Azerbaycan Respublikasının
müstəqillik qazandığı ilk il-
lərində qəbul olunmuş "Saniti-
ariya-Epidemioloji Salamatlıq
haqqında qanun"la ölkə əhalisinə
verilmiş bu hüququn, yeni
sanitariya-epidemioloji salamatlı-
lığı təmin edən əlverişli
mühitdə yaşamaq hüququnun
möhökənləndirilməsi üçün çox-
saylı qanunvericilik aktları qə-
bul edilmişdir.

İnsanı əhatə edən bioloji

nin yaxşılaşdırılması böyük
əhəmiyyət kəsb edir. Hazırda
Qəbələ şəhər əhalisinin içməli
su təchizatının, onlara göstəri-
lən kanalizasiya xidmətinin
yaxşılaşdırılması məqsədilə
"Milli Su Təchizatı və Kanali-
zasiya Sistemlərinin yenidən
qurulması" layihəsi əsasında
tikinti işləri aparılır. Bu sahədə
xeyleli işlər görülmüşdür.

Rayonun qəsəbə və kənd-
lərində də son vaxtlar içməli
su təchizatı məqsədi ilə yeni
arteziyan quyuları qazılmış, bir
sırə arteziyan quyuları təmir

Azərbaycan Respublikası əhalisinin sanitariya- epidemioloji salamatlığını təmin edən ətraf mühitdə yaşamaq hüququnun təminatı

beynəlxalq təşkilatlarla sıx
əməkdaşlıq şəraitində həyata
keçirilmiş profilaktik və əksep-
demik tədbirlər ümumilikdə
əhalinin sağlamlığının yaxşı-
laşdırılmasında əsaslı rol oyu-
namışdır.

"Sanitariya-epidemioloji
Salamatlıq haqqında" Azərbaycan
Respublikası Qanunu-nun müvafiq
maddəsinə əsasən Azərbaycan
Respublikası vətəndaşlarının
indiki və gələcək nəsillərin
səhhətinə mənfi təsir göstərməyən
və onların sanitariya-epidemioloji
salamatlığını təmin edən əlverişli
ətraf mühitdə yaşamaq hüququna
malikdirlər.

Əhalinin sanitariya-epide-
mioloji salamatlığı dedikdə icti-
mai sağlamlığın və insanların
yaşayış mühitinin elə bir halı
nəzərdə tutulur ki, bu mühitin
əməlləri insan orqanizmində
təhlükəli və zərərlı təsir gös-
tərmir və insanın həyat fəaliyəti
fürsət üçün əlverişli şərait vارد.

Yəni ölkəmizin əhalisinin
əsas hüquqlarından biri kimi
nəzərdə tutulan əlverişli ətraf
mühitdə yaşamaq hüququnun
təmin olunması həmin mühitin
əməllərinin mənfi təsirlərini ara-
dan qaldırılmasından asılıdır.

İnsanı əhatə edən ətraf
mühit əməlləri isə çox geniş və
əhatəli bir anlayışdır və həmin
əməllərə bioloji (virus, bakte-
rial, parazitar və digərləri),
kimyəvi, fiziki (səs-küy, titrə-
mə, ultrasəs, istilik, ionlaşdırıcı
və digər şüalar), ictimai (qida-
lanma, su təchizatı, məşət,
əmək şəraiti, istirahət) və di-
ğer əməllər aiddir və həmin
əməllər insanlara və gələcək
nəsillərin sağlamlığı vəziyyəti-
ne təsir göstərə bilər.

İnsanın həyat fəaliyyəti
fürsət üçün əlverişli şərait
dedikdə isə insanı əhatə edən mühit
əməllərinin insanın sağlamlığı-
na zərərlı təsir göstərmədiyi
və insan orqanizminin pozul-

amillərin mənfi təsirindən qo-
runmaq üçün yolu xucu xəstə-
liklərin profilaktikası və yolu xucu
xəstəliklərlə mübarizə sa-
həsində bir sıra qanunvericilik
aktları, məsələn, «Yolu xucu
xəstəliklərin immunprofilaktik-
ası haqqında», «Azərbaycan
Respublikasında vəremle mü-
barizə haqqında», «İnsanın
immun çatışmazlığı virusunun
törətdiyi xəstəliyin (AIDS) ya-
yılması qarşısının alınması
haqqında» qanunlar qəbul
edilmiş, çoxsaylı qanunaltı sə-
nədlər hazırlanıb təsdiq edil-
mişdir. Təsadüfi deyildir ki, ölkə
kəməzin müstəqilliyi dövründə
aparılmış geniş təşkilatlı və tibbi
profilaktik tədbirlər nəticə-
sində əvəllər ölkəmizdə çox-
saylı insanların dücar olduğu
malyariya, poliomielit, difteriya,
məxmərək kimi digər ağır
xəstəliklərin qeydə alınması
son illərdə müşahidə edilmiş,
peyvəndlə qarşısı alınan digər
yolu xucu xəstəliklərin qeydə
alınmasına isə nadir hallarda
təsadüf edilir. Digər ekser yolu
xucu xəstəliklərin isə dina-
mik azalması müşahidə olunur.

İnsanı əhatə edən fiziki
əməllərin zərərlı təsirlərinin
qarşısının alınması istiqamət-
ində ölkəmizdə qəbul olunmuş
çoxsaylı qanunvericilik aktları
("Radiasiya təhlükəsizliyi
haqqında Azerbaycan Res-
publikasının qanunu", "İnsan
sağlamlığına mənfi təsir gös-
tərən vibrasiya və səs-küy
çirkənmələri normaları", at-
miosfer havasının, torpağın
mühafizəsi haqqında qanunlar
və qanunaltı sənədlər) ölkə
əhalisinin əlverişli mühitdə ya-
şamaq hüquqlarının möhkəm-
ləndirilməsinə xidmət edir.
Vətəndaşlarımızın sanitariya-
epidemioloji salamatlığını
təmin edən əlverişli mühitdə
yaşamaq hüquqlarının təminatı
fürsət üçün su təchizatı sistemləri

olunaraq bərpa olunmuşdur.

Lakin bununla belə rayon-
un yaşayış məntəqələrində
əhalinin içməli su təchizatının
mövcud vəziyyətini qənaət-
bəxş saymaq olmaz. Bəzi
kəndlərde mərkəzləşdirilmiş
su kəməri xəttləri çəkilməmiş-
dir, əhalinin bir qismi hələ də
içməli su məqsədilə axar çay
suyundan istifadə edir. Odur
ki, rayonun qəsəbə və kəndlə-
rində su təchizatı mənbələrinin
sanitariya mühafizəsi, əhalinin
içməli su təchizatının yaxşılaşdırılması
ile əlaqədar inzibati ərazi nümayəndəlikləri
və bələdiyyələr lazımi tədbirlər
görməlidirlər. Yaşayış məntə-
qələrinin sanitariya-abadlıq
vəziyyətinin yaxşılaşdırılması,
ərazidən məşət tullantılarının
topllanması və daşınması işi
lazımı səviyyədə təşkil olun-
malıdır.

Sanitariya-epidemioloji sa-
lamatlığı təmin edən əlverişli
mühitdə yaşamaq hüququnun
ən vacib istiqamətlərindən biri
əhalinin telükəsiz, keyfiyyətli
qidalanmasının təmin olunma-
sıdır. "Yeyinti məhsulları haq-
qında" ölkə qanunun qəbul
edilməsi və həmin qanunun
beynəlxalq təcrübələr nəzərə
alınmaqla ardıcıl olaraq təkmil-
ləşdirilməsi bu sahədə qanun-
vericilik bazasının gücləndiril-
məsinə və əhalinin sağlam və
keyfiyyətli qidalanmasına zə-
min yaradan səmərəli tədbirlər-
in həyata keçirilməsinə imkan
yaradır. Qida-sənaye, ictimai
iaşə və ticarət müssəsələrinin
iştirayən hər bir işçisi bu sahə-
də öz məsuliyyətini başa düş-
məli, ərzaq məhsullarının is-
tehsili, daşınması, saxlanması
və satışı sahəsində sanitariya
gigiyena qaydaları və nor-
malarına ciddi əməl olunmalıdır.

Atif Məmmədov,
Qəbələ rayon GEM-nin
sanitariya şöbəsinin müdürü.